

atb

atb
card

atb card kredit üzrə tariflər cədvəli



atb card kredit üzrə
tariflər cədvəli

Xidmətlər üzrə tariflər		
1	kart üzrə xidmət haqqı	3 il - 0 AZN
2	valyuta	AZN
3	"card to card" xidməti atb360 mobil tətbiqi, pay.atb.az, atb.az/c2c vasitəsilə*	0%
4	"card to card" xidməti digər üsullarla*	0.15% (min. 0.60 AZN)
5	www.pay.atb.az vasitəsilə kartın balansının artırılması*	0%
6	Banka aid olan və Banka aid olmayan terminallar vasitəsilə edilən mədaxil üzrə say limiti	günlük 10 dəfə aylıq 30 dəfə
7	kartın balansının "MilliÖn" / "E-manat" vasitəsilə artırılması	1%
8	atb360 mobil tətbiqi vasitəsilə digər bank kartları ilə mədaxil*	0%
9	Ölkə xaricində yerləşən digər bankların ödəniş kartlarına ATB360 mobil tətbiqi ilə edilən "card to card" əməliyyatları*	1.5% (min. 3 AZN/USD/EUR/GBP) aylıq limit – 17,000 AZN və ona bərabər xarici valyuta ekvivalenti
10	konvertasiya (nağdsız mübadilə) haqqı - bankın ödəniş kartları vasitəsilə aparılan bütün əməliyyatlar üçün müəyyən edilən məzənnə əsasında	0%
11	kart itirildikdə və yararsız hala düşdükdə	15 AZN
12	kart müştəridən asılı olmayan səbəblərə görə yararsız hala düşdükdə**	0 AZN
13	SMS-xəbərdarlıq xidməti	Ödənişsiz
14	PIN change xidməti	0 AZN
15	erase PIN xidməti (PIN kodun olmadığı / itirildiyi halda)	2 AZN
16	kartın statusunun dəyişdirilməsi (bağlanması, aktivləşdirilməsi) və bloklanmış kartın açılması	0 AZN
17	səhv daxil edilmiş PIN kodun blokdan çıxarılması	0 AZN
18	mobil bank xidməti	0 AZN
19	ödənişlərə əsassız etiraza dair xidmətə görə komissiyon haqqı	məbləğin 0.1% (min. 10 AZN – maks. 50 AZN)
20	kart itirildikdə beynəlxalq "stop-list" siyahısına əlavə etmək	20 AZN
21	"Quasi-cash" (köçürmə, kredit ödənişləri və s.)	1.5% (min. 1 AZN)
22	"Unique" (lotoreya, mərc oyunları, kriptovalyuta əməliyyatları)	1.5% (min. 6 AZN)
23	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (Bakı şəhəri üzrə)***	10 AZN
24	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (Respublikanın digər regionlarına)***	20 AZN
25	kartların və ya PIN zərflərin poçt vasitəsilə göndərilməsi (respublikadan xaricə)***	60 AZN

* Göndərilən və daxil olunan C2C əməliyyatları üzrə ümumi say limiti: gündülik limit – 15 dəfə, aylıq limit – 60 dəfə
** müştəridən yararsız kartı təhvil almaq şərti ilə yeni kart verilir. yeni kartın istifadə müddəti ilə köhnə kartın istifadə müddəti eyni olur
*** kart və PIN zərflər ayrı-ayrılıqda göndərilir



atb card kredit üzrə
tariflər cədvəli

Nağd vəsaitin alınmasına görə komisyon haqqı		
26	banka məxsus ATM və POS-terminallar	0%
27	digər ATM və POS-terminallar	1% (min. 0.60 AZN)
28	vəsaitlərin xaricdə nağdlaşdırılması	2% (min. 4 AZN)

Kredit şərtləri		
29	kreditin valyutası	AZN
30	kreditin müddəti	36 ay
31	kreditin məbləği	min. 500 AZN – maks. 10 000 AZN
32	təminatsız kreditin məbləği	min. 500 AZN – maks. 5 000 AZN
33	faiz dərəcələri	20%

cərimə faizi – ödənişlər üzrə gecikmə yarandıqda gecikən əsas borc məbləğinə illik 5% dərəcəsi ilə cərimə hesablanır

Kredit xətti üzrə istifadə olunmuş məbləğin əsas borc hissəsinə hesablanmış faizlər aylıq (faiz ödənişləri hər ayın 1-5 tarixləri aralığında həyata keçirilməlidir), əsas borc isə müddətin sonuna qədər ödənilməlidir

Tələblər		
34	yaş həddi	20 – 60
35	iş yeri	rəsmi gəliri olan istənilən şəxs
36	iş stajı	ümumi 12 ay, son iş yerində ən azı 6 ay
37	xalis rəsmi gəlir	min. 500 AZN
38	zəminin xalis rəsmi gəliri	min. 500 AZN



Kredit kartlarında cashback faizi		
39	debit qalığına gəlir*	illik 5.5%
40	təhsil	3%
41	elektronika	2%
42	restoran və kulinariya	2%
43	geyim və aksesuarlar	1.5%
44	online	1%
45	YDM	1%
46	səhiyyə	1%
47	digər ödənişlər	1%
48	market	0.5%

* debet qalığına illik 5,5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ay müştərinin həmin kredit kartına ödənilir (faizin hesablanması üzrə nəzərdə tutulan maksimal məbləğ 35,000 (otuz beş min) AZN-dir)

Qeyd:
1. Cashback proqramı yalnız ölkədaxili ödənişlər üzrədir
2. Xarici valyutada ödənişlər zamanı Cashback hesablanmır
3. Ay ərzində qazanıla bilən ümumi keşbek məbləği üzrə limit 200 AZN-dir

Cashback proqramına daxil olmayan əməliyyatlar:

- Kommunal ödənişlər
- Mobil operator ödənişləri
- Dövlət ödənişləri
- Kredit ödənişləri
- Card to Card
- Unique cash
- Nəqliyyat
- Sığorta
- Quasi cash